

Cənubi Xəzərin Kiçik Qızılıağac Körfəzində Sifin – *Sander Lucioperca* (Linne, 1758) Bioekoloji Xüsusiyyətləri

E.H. Tahirov*, M.M. Axundov

Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, Ə. Dəmirçizadə küç., 36, Bakı AZ1008,
Azərbaycan; *E-mail: azfiri@azeurotel.com

2009-15-ci illərdə Cənubi Xəzərin Kiçik Qızılıağac körfəzində ixtioloji tədqiqatlar aparıllarkən 119 ədəd sif ovlanmış, onların bio-ekoloji xüsusiyyətləri (bədənin uzunluğu, kütləsi və dolğunluğu, yaş tərkibi, məhsuldarlığı s.) müəyyən edilmişdir. Kiçik Qızılıağacda yaşayan digər balıqların populyasiyalarının say dinamikasına yvirtici balıqlardan olan çay sifinin əhəmiyyətli təsir etməsi ilə əlaqədar onun ehtiyatlarının tənzimlənməsi vacib hesab olunur. Bu məqsədlə körfəzdə spinninqlə həvəskar balıq ovunun inkişaf etdirilməsi təklif olunur.

Açar sözlər: Sif, yaş tərkibi, bio-ekoloji xüsusiyyətlər, dolğunluq, yvirtici balıqlar, məhsuldarlıq, Kiçik Qızılıağac

GİRİŞ

Cənubi Xəzərin qərb hissəsində Lənkəran şəhərindən şimalda yerləşən Kiçik Qızılıağac körfəzinin uzunluğu 16,7 km, eni 6,5 km, sahəsi 150 km², ən çox dərinliyi isə 2,5 m-dən bir qədər çoxdur. Viləşçay, Boladiçay və Qumbaşı çaylarının suları axıb buraya tökülmüş. Bu su tutarı bəndlər açıq dənizdən təcrid edilmiş və onunla əlaqəsi kanallar vasitəsi ilədir. Körfəzin suyu şirindir, lakin onun bəzi hissələrində suyun minerallaşması 2,4%-ə qədər qalxa bilir. Ali bitkilərdən burada qamış üstünlük təşkil edir.

Müxtəlif ədəbiyyat mənbələrində (Абдурахманов, 1962; Мамедов, Аббасов, 1984; Мамедов, 1989; Кулиев, 1989, 2002; Сулейманов, 1989; Исмаилов, 1994; Ибрагимов, 2012) olan məlumatata görə Kiçik Qızılıağac körfəzinin ixtiofaunası 41 növ və yarımönv balıqdan təşkil olunmuşdur. Bunalıların arasında yvirtici həyat tərzi keçirən sif – *Sander lucioperca* (Linne, 1758) da vardır. Buranın yarımkənci balıqlardan oln sif həyatının çox hissəsini Xəzər dənizinin sahiləyini sularında keçirib çoxalmaq üçün şirin sulara, o cümlədən Kiçik Qızılıağac körfəzinə daxil olur. Qiymətli əmtəə keyfiyyətlərinə malik olduğundan körfəzin mühüm vətəgə obyektlərindəndir. Onun bio-ekoloji xüsusiyyətlərinə ədəbiyyatda müəyyən məlumatlar olsa da, onlar keçən əsrin 80-ci illərinə qədər olan dövrə toplanmış materiallər əsasında yazılmış və indiki zaman üçün xeyli köhnəlmışdır. Bununla əlaqədar olaraq Kiçik Qızılıağac körfəzində sifin bio-ekoloji xüsusiyyətlərinə dair yeni məlumatların toplanmasına böyük ehtiyac var idi.

MATERIAL VƏ METODLAR

2009-15-ci illərdə Kiçik Qızılıağac körfəzində yaşayan balıqlara dair material toplanarkən, başqa

balıqlarla birlikdə 119 ədəd (97 ədəd yetkin, 22 ədəd körpə) də sif ovlanaraq tədqiq olunmuşdur. Ov zamanı gözlərinin ölçüsü 32 x 32, 40x40 mm olan qurma torlardan və gözlərinin ölçüsü 12 x 12 mm, 28 x 28 mm olan sürütmə torlardan istifadə edilmişdir. Tədqiqat ümumi qəbul olunmuş ixtioloji metodlar (Чугунова, 1958; Правдин, 1966; Анохина, 1969) əsasında həyata keçirilmiş, balıqların bioloji göstəriciləri (uzunluğu, kütləsi, dolğunluğu, yaşı, cinsiyəti və s.) müəyyən olunmuşdur. Alınmış nəticələrin etibarlılığı variasiya statistikası metod (Плохинский, 1978) ilə hesablanmış, bu zaman orta arifmetik rəqəm (M) və onun səhvi (m) hesablanmışdır. Aparılmış tədqiqatın nəticələri göstərilərkən aşağıdakı şərti işarələrdən istifadə olunmuşdur: TL – ümumi bədən uzunluğu, SL – bədən uzunluğu, P – kütlə, P_i – içalarsız kütlə, F – Fultonə görə dolğunluq əmsali, K – Klarka görə dolğunluq əmsali.

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Tədqiqat işi apardığımız dövrdə Kiçik Qızılıağac körfəzindən ovladığımız 97 ədəd yetkin sifdan 54 ədədi erkək, 43 ədədi isə dişi fördlərdən ibarət olmuşdur. Tədqiq olunmuş balıqların ümumi bədən uzunluğu 27,9-51,2 sm arasında dəyişilərək, orta hesabla $34,2 \pm 0,28$ sm; bədənin standart uzunluğu $25,4-46,3$ sm arasında dəyişilərək, orta hesabla $31,2 \pm 0,64$ sm; bədənin ümumi kütləsi $278-1832$ q arasında dəyişilərək, orta hesabla $464,0 \pm 51,2$ q; bədənin içalatsız kütləsi $246-1583$ q arasında dəyişilərək, orta hesabla $382 \pm 38,1$ q; Fultonə görə dolğunluq əmsali $1,13-2,68$ arasında dəyişilərək, orta hesabla $1,51 \pm 0,04$; Klarka görə dolğunluq əmsali isə $0,98-2,43$ arasında dəyişilərək, orta hesabla $1,38 \pm 0,05$ təşkil etmişdir (Cədvəl 1).

Cədvəl 1. Kiçik Qızılıağac körfəzində sıfın bioloji göstəriciləri

Əlamətlər	Göstəricilər	Erkək fərdlər (n=54)	Dışı fərdlər (n=43)	Hər iki cins (n=97)	P
		\bar{M}	\bar{M}	\bar{M}	
<i>TL</i> (sm)	<u>27,9-47,3</u> 33,4±0,37	<u>29,3-51,2</u> 35,8±0,42	<u>27,9-51,2</u> 34,2±0,28		<0,05
<i>SL</i> (sm)	<u>25,4-42,6</u> 30,2±0,42	<u>26,7-46,3</u> 32,9±0,33	<u>25,4-46,3</u> 31,2±0,64		<0,05
<i>P</i> (q)	<u>278-1697</u> 441±38,9	<u>307-1832</u> 498±42,4	<u>278-1832</u> 464±51,2		<0,05
<i>P₁</i> (q)	<u>246-1473</u> 369±43,9	<u>276-1583</u> 407±39,6	<u>246-1583</u> 382±38,1		<0,05
<i>F</i>	<u>1,13-2,42</u> 1,49±0,05	<u>1,18-2,68</u> 1,55±0,03	<u>1,13-2,68</u> 1,51±0,04		<0,01
<i>K</i>	<u>1,02-2,43</u> 1,39±0,06	<u>0,98-2,39</u> 1,37±0,03	<u>0,98-2,43</u> 1,38±0,05		<0,05

Tədqiq olunmuş balıqların erkək və diş fərdlərinin uzunluq və kütlə göstəriciləri arasında kəskin fərq qeydə alınmamışdır. Fultonə görə dolğunluq əmsalının qiyməti diş fərdlərdə erkək fərdlərə nisbətən bir qədər (orta hesabla 0,06) yüksək olmuşdur. Ümumiyyətlə tədqiqat apardığımız məddətdə məlum olmuşdur ki, sıfın Fultonə görə dolğunluq əmsali əsasən qış fəslində yüksək olur. Bunun əsas səbəbi cinsi vəzilərin bu dövrə yetişməsidir. Kürütökmdən sonra dolğunluq əmsalı xeyli aşağı düşür (Cədvəl 1).

Tədqiq etdiyimiz ən xırda balığın yaşı 2 il, ən iri balığın yaşı isə 5 il olmuşdur. Ovda 2-3 yaşlı balıqlar üstünlük təşkil etmişdir. Yaşa görə balıqların bioloji göstəriciləri aşağıdakı kimi dəyişmişdir: bədənin ümumi uzunluğu 2 yaşlılarda 27,9 sm-lə 31,2 sm arasında dəyişərək, orta hesabla 28,9±0,46 sm; 3 yaşlılarda 29,8 sm-lə 41,3 sm arasında dəyişərək, orta hesabla 33,7±0,51 sm; 4 yaşlılarda 39,8 sm-lə 44,3 sm arasında dəyişərək, orta hesabla 41,3±0,57 sm; 5 yaşlılarda 42,4 sm-lə 51,2 sm arasında dəyişərək, orta hesabla 46,8±0,72 sm; bədənin standart uzunluğu 2 yaşlılarda 25,4 sm-lə 27,8 sm arasında dəyişərək, orta hesabla 26,1±0,57 sm; 3 yaşlılarda 26,4 sm-lə 36,6 sm arasında dəyişərək, orta hesabla 30,4±0,72 sm; 4 yaşlılarda 35,7 sm-lə 39,7 sm arasında dəyişərək, orta hesabla 36,8±0,83 sm; 5 yaşlılarda 38,8 sm-lə 46,3 sm arasında dəyişərək, orta hesabla 42,9±0,86 sm; bədənin tam kütłəsi 2 yaşlılarda 278 q-la 387 q arasında dəyişərək, orta hesabla 314,7±46,2 q; 3 yaşlılarda 397 q-la 562 q arasında dəyişərək, orta hesabla 452,7±60,3 q; 4 yaşlılarda 527 q-la 997 q arasında dəyişərək, orta hesabla 681,7±64,3 q; 5 yaşlılarda 943 q-la 1832 q arasında dəyişərək, orta hesabla 1157,3±98,4 q; bədənin içalatsız kütłəsi 2 yaşlılarda 246 q-la 339 q arasında dəyişərək, orta hesabla 274,6±27,3 q; 3 yaşlılarda 347 q-la 497 q arasında dəyişərək, orta hesabla 379,4±32,9 q; 4 yaşlılarda 463 q-la 843 q arasında dəyişərək, orta hesabla 589,6±52,7 q; 5 yaşlılarda 824 q-la 1583 q arasında dəyişərək, orta

hesabla 996,4±86,7 q; Fultonə görə dolğunluq əmsali 2 yaşlılarda 1,13-2,54 arasında dəyişərək, orta hesabla 1,49±0,06; 3 yaşlılarda 1,16-2,49 arasında dəyişərək, orta hesabla 1,50±0,04; 4 yaşlılarda 1,19-2,65 arasında dəyişərək, orta hesabla 1,52±0,05; 5 yaşlılarda 1,21-2,68 arasında dəyişərək, orta hesabla 1,53±0,07; Klarka görə dolğunluq əmsali 2 yaşlılarda 0,99-2,32 arasında dəyişərək, orta hesabla 1,37±0,04; 3 yaşlılarda 1,01-2,31 arasında dəyişərək, orta hesabla 1,39±0,07; 4 yaşlılarda 1,03-2,43 arasında dəyişərək, orta hesabla 1,40±0,06; 5 yaşlılarda 0,98-2,42 arasında dəyişərək, orta hesabla 1,36±0,05.

Yaş artdıqca sıfın Fultonə görə dolğunluq əmsali artır. Belə ki, 4-5 yaşlı balıqlarda dolğunluq əmsali ən yüksək, 2 yaşlı balıqlarda isə ən aşağı göstəriciyə malik olur. Bunun əsas səbəbi sıfın aşağı yaş qruplarında boy artımının, yuxarı yaş qruplarında isə kütłə artımının daha sürətlə getməsidir.

Kiçik Qızılıağac körfəzində sıfın bioloji göstəricilərinin (uzunluq, kütłə, dilgünluq və s.) əvvəlki illərlə müqayisədə azalmasına və yaş tərkibinin dəyişilməsinə təsir edən amillərdən biri ekoloji şəraitin pisləşməsi və balıq ovu zamanı istifadə olunan ov alətlərinin ümumi qəbul edilmiş standartlara uyğun olmamasıdır.

Ümumiyyətlə istər Kiçik Qızılıağac körfəzində, istərsə də respublikamızın digər su hövzələrində son illərdə sıfn ovu nisbətən aşağı yaş qrupları hesabına aparılır ki, bu da cinsi yetkinliyə çatmayan balıqların ovlanmasına və bu qiymətli balığın ehtiyatının azalmasına səbəb olur.

Tədqiqat apardığımız müddətdə o da məlum olmuşdur ki, əksər balıqlarda olduğu kimi çoxalma-yaxın vaxtlarda sıfların da erkək fəndləri (67-72%) çoxalma yerinə dişlərə nisbətən daha tez gəlirlər. Lakin kürütökmdə dövründə erkək və diş fəndlərin nisbəti təxminən 1:1 kimi olur.

Ovlanması kiçik (2-3) yaşlı balıqlar arasında erkək fəndlərin sayı diş fəndlərə nisbətən çox olduğu halda (erkəklər 29 ədəd, dişlər 20 ədəd), böyük

(4-5) yaşlı balıqlarda erkəklərin və dişilərin sayı ya-xınlaşmağa başlayır (uyğun olaraq 25 və 23 ədəd olur).

Bizim 2009-15-ci illərdə Kiçik Qızılıağac kör-fəzində apardığımız tədqiqatlar zamanı məlum olmuşdur ki, körfəzdə sifin eksər fəndləri 2-3 yaşında cinsi yetkinliyə çatır. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın digər su hövzələrində də sifin cinsi yetkinliyə çatma vaxtında cavanlaşma müşahidə olunur. Bizim fikrimizcə su hövzələrimizdə iri ba-liqların intensiv ovlanması nəticəsində sıf populyasiyalarının cırlaşması baş verir və kürütökmdə aşağı yaşılı balıqlar daha çox iştirak edir, onlardan törənən nəsl isə daha tez cinsi yetkinliyə çatır.

Müşahidələriniz zamanı məlum olmuşdur ki, Kiçik Qızılıağac körfəzinə kürü tökmək üçün girən cinsi yetkinliyə çatmış sıfların cinsi vəziləri payızın axırlarında IV, fevral-mart aylarında isə V-VI yetkinlik mərhələsində olmuşdur.

2009-15-ci illərdə körfəzdən ovladığımız sıf-ların yetkinlik əmsali oktyabr-noyabr aylarında 3,8-7,4% arasında dəyişərək, orta hesabla 5,1%, fevral-mart aylarında isə 7,1-13,5% arasında dəyişərək, orta hesabla 8,7% təşkil etmişdir.

Sıf kürüsünü bir dəfəyə tökən balıqlardandır. Bütün balıqlarda olduğu kimi yaşı artdıqca onların məhsuldarlığı da artır. Kiçik Qızılıağac körfəzində sifin məhsuldarlığını müəyyən etmək məqsədilə 19 ədəd balığın kürüsü sayılmışdır. Onların məhsul-darlığı 98,7-286,9 min kürü arasında dəyişərək, orta hesabla $156,3 \pm 27,3$ min kürü təşkil etmişdir.

Tədqiq etdiyimiz balıqlar arasında eyni yaşda və müxtəlif uzunluqda olan balıqların məhsuldarlığı müxtəlif olmuşdur. Belə ki, yaşı və uzunluq artdıqca məhsuldarlıq da artır, lakin eyni yaşda olan daha iri balıqların məhsuldarlığı nisbətən çox olur.

Aparduğumuz müşahidələrə görə Kiçik Qızılıağac körfəzində sıf fevral-aprel aylarında, suyun temperaturu $6,8-13,4^{\circ}\text{C}$ olduqda, $0,3-1,4$ m dərinlikdə, su bitkiləri arasında kürü tökür.

Kiçik Qızılıağac körfəzində sıf körpələrinin ap-relin axırlarında kütləvi halda rast gəlmək olur. 2011-ci ilin may ayının axırlarında körfəzdən uzunluğu $1,8-4,2$ sm, kütləsi $0,33-0,54$ q olan 22 ədəd sıf körpəsi ovlanmışdır. Uzunluğu $4,2$ sm, orta kütləsi isə $0,52$ q olan körpələrin mədəsində balıq kü-rülərinə rast gəlinmişdir. Bu onu göstərir ki, sıf körpələri fəal qidalanmaya çox tez başlayırlar.

Bizim yanvar-fevral aylarında tədqiq etdiyimiz sıf balıqları dənizdən Kiçik Qızılıağac körfəzinə çoxalmaq üçün daxil olduqları üçün onların mədə-lərində yalnız az miqdarda küləmə, şəmayı, aterina və kılkə balıqlarının körpələrinin qalıqlarına rast gəlinmişdir.

Coxalmada iştirak etdikdən sonra digər balıqlar kimi sıflar da intensiv qidalanmağa başlayırlar.

2011-ci ilin aprel-may aylarında körfəzdən tədqiq etdiyimiz 6 ədəd $37,4-49,6$ sm uzunluqda olan sıfların mədəsində olan qidanın $37,4\%-i$ küləmə, $24,7\%-i$ çapaq, $21,6\%-i$ Lənkəran şəmayısı, $16,3\%-i$ isə digər balıqlara aid olmuşdur.

Kiçik Qızılıağac körfəzində aparılan balıq oyu əsasən iri fəndlərə istiqamətləndiyindən, burada iri sıflara az rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, su hövzələrində böyük yaşılı iri yırtıcı ba-liqların sayının çox olması iqtisadi cəhətdən ümu-miyətlə sərfəli deyil, çünki onlar daha çox vətəgə balığı yeməklə su tutarındaki vətəgə balıqların ümumi ehtiyatına mənfi təsir göstərirler. Ona görə də Kiçik Qızılıağac körfəzində 4-5 yaşlı sıfların ovlanması körfəzin ümumi balıq məhsuldarlığının artmasına səbəb ola bilər.

ƏDƏBİYYAT

- Абдурахманов Ю. А.** (1962) Рыбы пресных вод Азербайджана. Баку: Элм, 405 с.
- Анохина Л.Е.** (1969) Закономерности изменения плодовитости рыб. М.: Наука, 295 с.
- Ибрагимов Ш.Р.** (2012) Паразиты и болезни рыб Каспийского моря (эколого-географический анализ, эпизоотологическая и эпидемиологическая оценка). Баку: Элм, 415 с.
- Исмаилов Г.Ч.** (1994) Морфо-экологические и физиологические особенности развития Каспийского рыбца в онтогенезе. Автoref. дис. ... канд. биол. наук: Баку, 27 с.
- Кулиев З.М.** (1989) Рыбы залива Кирова Каспийского моря. Баку: Элм, 184 с.
- Кулиев З.М.** (2002) Карповые и окуневые рыбы Южного и Среднего Каспия. Баку, 215 с.
- Мамедов А.Л., Аббасов Г.С.** (1984) Питание щуки в Малом Кызылагачском заливе. Изв. АН Азерб. ССР, серия биол. наук, **4**: 44-48.
- Мамедов А.Л.** (1989) Материалы по динамике численности хищных рыб некоторых водоемов Азербайджана. В материалах II Всесоюзного совещания по проблеме Кадастра и учета животного мира. Россия: Уфа, **Часть III**: 356-357.
- Плохинский Н.А.** (1978) Математические методы в биологии. М.: МГУ, 264 с.
- Правдин И.Ф.** (1966) Руководство по изучению рыб. М.: Пищепромиздат, 376 с.
- Сулайманов С.Ш.** (1994) Биология и динамика численности молоди основных промысловых видов рыб Малого Кызылагачского залива. Автoref. дис. ... канд. биол. наук: Баку, 21 с.
- Чугунова Н.И.** (1958) Руководство по изучению возраста и роста рыб. М.: АН СССР, 164 с.

**Биоэкологические Особенности Судака – *Sander Lucioperca* (Linne, 1758)
В Малом Гызылагачском Заливе Южного Каспия**

Э.Х. Таиров, М.М. Ахундов

Научно-исследовательский институт рыбного хозяйства Азербайджана

В процессе ихтиологических исследований, проводимых с 2009 по 2015 годы в Малом Гызылагачском заливе Южного Каспия, было выловлено 119 экз. судака – *Sander lucioperca* (Linne, 1758), определены их биоэкологические особенности (длина, масса и упитанность тела, возрастной состав, плодовитость и пр.). В связи с тем, что судак является хищной рыбой и в значительной степени влияет на динамику численности популяций мирных рыб, регуляция его запасов имеет важное значение. С этой целью предлагается развитие спиннингового любительского рыболовства в заливе.

Ключевые слова: Судак, возрастной состав, биоэкологические особенности, упитанность, хищные рыбы, плодовитость, Малый Кызылагач.

**Bioecological Characteristics of Zander - *Sander Lucioperca* (Linne, 1758)
In The Small Gizilagach Bay of South Caspian**

E.H. Tahirov, M.M. Akhundov

Azerbaijan Research Institute of Fisheries

In 2009-15 in the Small of Bay South Caspian during the ichthyological research, 119 species of zander – *Sander lucioperca* (Linne, 1758) were caught. Their bioecological characteristics (length, weight and body fatness, age composition, length etc.) were identified. Due to the significant impact of zander, which is a predatory fish, on population dynamics of peaceful fishes, the regulation of its reserve is of great importance. To this end, the development of spinning recreational fishing in the bay is proposed.

Keywords: Pikeperch, age composition, bioecological features, body fatness, predatory fish, fertility, Small Gizilagach.